

İnsan hüquq və azadlıqlarının təminatı sahəsində həyata keçirdiyi ardıcıl islahatlarla demokratik idarəetmə prinsiplərinə sadıqlik nümayiş etdirən Azərbaycan bu siyasetin mühüm tərkib hissəsi kimi ədalət mühakiməsinin səmərəliliyiinin yüksəldilməsi və cəza siyasetinin humanistləşdirilməsi məsələlərinə də cidiliklə yanaşır. Respublikamızın iqtisadi inkişaf dinamikasına adekvat şəkildə gerçəkləşdirilən bu islahatlar liberal mahiyəti ilə insan amilinin cəmiyyətdə ali meyar kimi qəbulunu şərtləndirmiştir.

Hüquq elmləri doktoru, professor İsaxan Vəliyev yazır: "Bu nöqtəyi-nəzərdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasetinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı keyfiyyətəcə yəni mərhələdə məhkəmə-hüquq islahatlarının səmərəliliyinin daha da yüksəldilməsinə xidmət edir. Dövlət başçısının humanizmین tətənəsine xidmət edən bu Sərəncamı Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ədliyyə və məhkəmə-hüquq islahatlarının keyfiyyətəcə yəni mərhələdə uğurlu dəvəmi kimi cəmiyyətdə yüksək qiymətləndirilir.

Xatırlatmaq yerine düşər ki, Ulu Öndər müstəqil Azərbaycana rehbərlik etdiyi 1993-2003-cü illərdə ciddi siyasi irade nümayiş etdirək, cəza siyasetinin humanistləşdirilməsi sahəsində inqilabi islahatların gerçəkləşdirilməsini təmin etmişdir. Yeni dünya nizamının reallıqlarını nəzərə alan Ulu Öndərin necib təşəbbüsü ilə respublikamız insan hüquq və azadlıqlarının təminatını sahəsində əsas beynəlxalq Konvensiyalarla qoşulmuşdur.

1995-ci ildən Ulu Öndərin rehbərliyi altında hazırlanaraq, ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk müstəqil konstitusiya hüquqi islahatların daha sürətli, ardıcıl və çevik mexanizmlər üzərində aparılması təmin etmişdir. Bu mərhələdən avrostrukturlara integrasiya prosesinə fəal surətdə qoşulan respublikamız Avropa Şurası ilə əməkdaşlığı ciddi önem verərək ölüm hökmünün ləğvi istiqamətində zəruri tədbirlər həyata keçirmiştir. Bu baxımdan, 1995-ci ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tamam ləğv edilməsini xüsusi vurğulamaq lazımdır.

Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyasının 6 sayılı Protokolunda ölüm hökmün yolverilməzliyi, bir-mənəli tərzdə, əksini tapmışdır. Dünyanın ali varlığı, əşrəfi sayılan insanın, hər hansı səbəbdən, ölüme məhkum edilmesi humanizm və insanşərvərlik prinsipləri baxımından qətiyyən qəbul olunmur."

Ümumbəşeri dəyərlərə, her bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruluğu prinsiplərinə, həssas münasibətin əyani təcəssümü olaraq, Azərbaycanda məhkumların əfv edilmesi - bağışlanması da təqdireləyi ənənəye əvərilmışdır. Əvvətme institutunun bərpası və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım kimi vurğulanmalıdır. 1995-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən 32 Əfv Fərmanı imzalanmış, bu Fərمانlar 3104 məhkuma şamil edilmişdir.

İ.Vəliyevin fikrincə, Ulu Öndərin təşəbbüsleri ilə Azərbaycanda Am-

nisiya Aktlarının qəbulu da mütərəqqi ənənəyə əvərilmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 9 maddəsinin 1.19 bəndinə əsasən, amnistiya haqqında qərar layihəsi qəbul etmək hüquq Azərbaycan Respublikası Milli Məclisine məxsusdur. Amnistiya dövlətin cəza siyasetinin humanistləşdirilməsi siyasetindən irəli gəlməkə yanaşı, Azərbaycan Cinayet Məcəlləsinin 41-ci maddəsində əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun imzalamış, bu Amnistiya Aktları, ümumilikdə, 77 mindən artıq məhkuma şamil edilmişdir.

Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondu Prezidenti Mehriban Əliyevanın xüsusi xidməti xalqımız və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Mehriban xanım Amnistiya Aktlarının qəbul olunması ilə bağlı idiyədək 4 dəfə Milli Məclisə müraciət etmiş, minlərlə ailənin, vətəndaşımızın sevincə səbəb olan Atmnistiya Aktlarının qəbul və icra edilməsinin təşəbbuskarı olmuşdur. Birinci Xanımın xeyirxah təşəbbüsü ilə 2007-ci il mayın 8-de qəbul olunmuş qərarda 9877, 2009-cu il 17 mart tarixli qərarda 9564, 2013-cü il mayın 20-de Ümummilli Lider Heydər Əliyevin 90 illiyi münasibətə 10 min, 2016-ci il mayın 20-de 28 May Res-

sına təkan verilmişdir.

İ.Vəliyev yazır: "Ulu Öndərin möhkəm təməller üzərində əsasını qoyduğu humanist və insanşərvər siyaseti bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 14 ildə əfvetmə institutunun çevik və işlek mexanizmlər əsasında fəaliyyətini təmin etmişdir. Prezident İlham Əliyevin ötən müddədə ölkədə siyasi barişığın, vətəndaş həmreyiliyi və sülhünün təmin olunması istiqamətində atdığı addımlar onun ədaləti və humanist rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər.

Hazırkı qlobal böhran şəraitində iqtisadi inkişaf tempini qoruyub-saxlayan Azərbaycan insan hüquq və azadlıqlarının alılıyinin təminatına xidmət edən mütərəqqi hüquq islahatlarının daha da genişləndirilməsini mühüm vəzifə olaraq qəbul edir. İnsan amilinin ölkədə həyata keçirilən çoxşaxəli islahatların əsasında yer alması ölkənin məhkəmə-hüquq sisteminin davamlı şəkildə müasirəşdirilməsini, habelə, cəmiyyətin dinamik inkişafından irəli gələn mütərəqqi yeniliklərin ali hüquqi qüvvəyə malik konstitusiya və qanunlarda əksini tapmasına da qəçiləməz zərurətə çevirir. Azərbaycan Respublikası Konstitusiyasına əlavə və deyişikliklərə ictmai münasibəti öyrənən 2016-ci ilin 26 sentyabr referandumu digər mühüm sahələr yanaşı, məhkəmə orqanları-

Azərbaycan Respublikasının Prezidenti yanında Kütłəvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütłəvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Dövlətin humanistləşmə siyasetinin insan haqlarının müdafiəsinə təsiri

publika Günü münasibətə 10 min məhkum barəsində Amnistiya Aktı qəbul olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin "İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrasının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında" 1999-cu il 11 fevral tarixli, "Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinən yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında", eləcə də, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında" 1999-cu il 9 oktyabr tarixli fermanları respublikamızda cəza siyasetinin humanistləşdirilməsi sahəsində köklü islahatların aparılması döñüş nöqtəsi olmuşdur. Cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi MDB məkanında ilk dəfə, məhz Azərbaycanda həyata keçirilmiş, bununla da, Azərbaycanda vahid islah-təsir siyasetinin gerçəkləşdirilməsinə, penitensiar müəssisələrinin fəaliyyətinin Avropa Şurası standartlarına uyğunlaşdırılma-

nın fəaliyyəti ilə bağlı bəzi məsələləri də özündə ehtiva etmiş, əməmən ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsinə yeni təkan vermişdir."

Sərəncamla penitensiar müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzani icra edən orqan və müəssisələrdə mövcud nöqsanların aradan qaldırılması, cinayet təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması, müasir texnoloji vəsítələrin tətbiqi və cəza siyasetinin humanistləşdirilməsi məqsədile Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sisteminde Probasiya Xidməti yaradılması nəzərdə tutulmuşdur. Yeni xidmətin yaradılmasında məqsəd cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına səmərəli nəzarətin təşkili və bu sahədə idarəetmənin təkmilləşdirilməsidir.

İ.Vəliyev yazır: "Bu cəhətdən penitensiar xidmətdə işləmək üçün kadr hazırlığı da məhəm vəzifə olaraq xüsusi aktuallıq kəsb edir. Sərəncamın ruhundan irəli gələn vəzifələrin icrası müasir tələblərlə cavab verən kadrların hazırlanmasına yeni baxış və təzə yanaşmanın zəruriliyi qarşıya qoyur. Bu baxımdan, Bakı Dövlət Universiteti hüquq fakültəsində penitensiar xidmətlə bağlı ixti-

saslaşmanın aparılması, eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına təhsilin bakalavr pilləsi üzrə penitensiar xidmət üçün kadr hazırlığına icazə verilmesi qarşıya qoyulan məqsədə çatmağı daha da asanlaşdırıbilər.

Ümumilikdə, ölkə rəhbərinin söyüdən sərəncamında cəzaların icrası və qətimkən tədbirlərinin tətbiqi zamanı hebsin tətbiq edilməsi əsaslarına dair cinayet-prosessual qanunvericiliyin müdəddələrinə ciddi əməl olunması; cəzanın və qətimkən tədbirlərin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinən genişləndirilməsi; cinayet qanunvericiliyinin prinsiplərinə və cəza təyinətən ümumi əsaslarına ciddi riayət edilməsi; cinayet təqibi və cəzaların icrası zamanı qeyri-prosessual münasibətlərə yol verilməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə, daha ciddi tədbirlərin görülməsi fundamental prinsiplər kimi öne çəkilməlidir."

Göründüyü kimi, cinayet törətməş şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunmalarına zəruri şəraitin yaradılması Sərəncamla ciddi vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yaradılması isə bu və digər məqsədlərinin gerçəkləşdirilməsinə xidmet edir.

**Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru**